

Müasir dövrdə ətraf mühitin həddindən artıq çirkənləməsi və Yer kürəsi temperaturun günü-gündən yüksəlməsi ilə bağlı meydana çıxan problemlər, dünya enerji istehsalında 90 faizdən çox payı olan neftdən istehsal edilən karbohidrogen tərkibli yanacaqların yerüstü, dəniz və hava nəqliyyatının, traktorların və iş maşınlarının daxiliyanma mühərriklərində (DYM), qaz turbinlərində və təbii qazla işləyən elektrik stansiyalarında tətbiq edilən mövcud yanma metodunun qüsurları ilə bağlıdır.

Keçən əsrin 60-ci illərinədək benzin və təbii qazla işləyən mühərriklərin işlənmiş qazlarının en zəherli komponenti dəm qazı, dizel mühərriklərinin isə, əsasən, tüsət dumanı - qurum olduğu hesab edilirdi. Bu ziyanlı qazların atmosferə atılan miqdardını azaltmaq üçün bugündək qüvvədə olan yanma kamerasında yanacaqla havanın yanmadan əvvəl tam - homogen qarışdırılması əsas üsul sayılmışdır. DYM ilə işləyen nəqliyat vəsiti tərəfindən, xüsus olaraq minik avtomobilərinin istehsalının gündən-günə sürətlə artması, işlənmiş qazların ətraf mühitə vurduğu ekoloji ziyan neticəsində təbietdə abnormal hadisələrin yaranması bu qazların tərkibində daha tesiri digər qazların mövcud olduğunu göstərirdi. Zəncirvari yanma reaksiyaları mexanizminin keşfiñin görə Nobel mükafatına layıq görülmüş akademik N.Semyonovun adını daşıyan Rusiya EA Kimyəvi Fizika Institutunun əməkdaşı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, akademik Y.B.Zeldoviç tərəfindən ətraf mühit üçün dəm qazından daha ziyanlı olan azot oksidlərinin olduğunu və yanma zamanı onun yanma mexanizmini keşf etmişdir. Bir çox ekoloji və tibb alimlərinin araşdırımları ilə aşkar edilmişdir ki, avtomobilərdən ətraf mühitə azot oksidləri, benzindoldurma stansiyalarından, elə avtomobilərin özündən ətrafa yayılan yanacaq buxarları və işlənmiş qazlarla atmosferə atılan yanmamış karbohidrogen birləşmələri ilə reaksiyaya girərək hələ üfüdə olan günəş şüalarının təsiri ilə kimyəvi duman - smoq əmələ getirir. Yer səthindən 150-200 metr yüksəkliyə qədər şəhər atmosferini zəbt edən smoq canlı və cansız ələm üçün ziyanlı qaz olaraq ağ ciyər xərçəngi və başqa xəstəliklərin yaranmasına, hətta binaların memarlıq bəzəklərinin pozulmasına belə səbəb olur.

İşlənmiş qazların etaf mühitə atılması ilə ekoloji tarzlığın pozulmasına nəzarəti və bu qazların miqdarının azaldılması yollarını araşdırmaq üçün ABŞ və Avropanın inkişaf etmiş ölkələrində, həmçinin keçmiş Sovet İttifaqında dövlət agentliyi, naziqliklər yaradılmış və elmi-tədqiqat işlərinin aparılması zərurəti gündəmə gəlmişdir. 1962-ci ildən başlayaraq SSRİ-nin süqutunadək Azərbaycan Politeknik Institutunun (indiki AzTU) Daxiliyanma mühərrikləri kafedrasının əməkdaşı olaraq Qorki Avtomobil Zavodu (QAZ) və SSRİ EA Kimyəvi Fizika İnstitutu ile təsərüfat mütəxəssisləri əsasında ortaq elmi-tədqiqat işlərini yerine yetirmişik. Bu imkan daxiliyində institutun laboratoriyasında elmi-tədqiqat işləri yerine yetirək fürsətimiz olmuşdur.

Öldə etdiyimiz tədqiqat neticələri ilə bağlı daha dərin elmi bilgiler əldə etmek üçün keçmiş SSRİ ETK-nin qərarı ilə Varşavaya - Polşa Elmlər Akademiyası ilə Varşava Texniki Universitetinin nəzdində fəaliyyət göstərən "Termoindinamika və Yanma" ET İnstitutuna elmi ezməyi təqdim etdik. Burada yanma kamerasının müxtəlif fiziki modelləri ("bomba"), müasir həssas təzyiq sensorları və osiloskop, alovun yarılmasını göstəren Şilərən - sürtüli fotoqraf cihazı və s. istifadə olunaraq Kimyəvi-Fizika İnstitutunda, aldığım neticələri təsdiq etmək üçün etraflı araşdırma aparmaq imkaniımız oldu. Bu tədqiqatlarla yanacağın kamerası yer allığı hecm nisbetinən, başqa sözə, yanıcı qarışığın homogenlik derecəsinin yanma süreti və təzyiqinin deyimləşməsinə, zəherli və ziyanlı qaz tullantılarının yaranmasına təsirini müyyənəşdirmək üçün bir sırə təcrübələr aparaq təbəqələşdirilmiş yanıcı qarışığın yanma mexanizminin elmi əsaslarını ortaya çıxara bildik.

1981-ci ildə Leninqrad Texniki Universitetində keçmiş İttifaqın yalnız "İstilik mühərrikləri" mövzusunda texnika elmləri doktoru elmi dərəcəsi veren Elmi Şurasında yeniyən yanma mexanizminin elmi əsaslarını və QAZ-da istehsal edilmiş ilk prototip mühərrikin test neticələrini müdafiə etdim. Bununla da mühərrikin yanma odasında homogen yanacaq-hava qarışığının yerine təbəqələşdirilmiş qarışğıdan istifadə etməyin hem yüksək performans və yanacaq qənaətliyi əldə etmək üçün, həm də ekoloji çirkənləməyə səbəb olan ziyanlı qazların emissiyasının heç bir eləvə filtrləyici sistemdən istifadə etməden azaldılması üçün daha təsirli olduğunu təsdiqləndi. Bu yanma mexanizminin tətbiqi üçün QAZ-zavodu ilə yanaşı, Zavodji Motor Zavodu (ZMZ), Tolyati Avtomobil Zavodu (VAZ) və Ulyanov Avtomobil Zavodu (UAZ) ilə SSRİ-nin süqutunadək təsərüfat mütəxəssisləri əsasında ortaqlı elmi-tədqiqat işləri apararaq Azərbaycan, Ukrayna, Ru-



Avtomobilərin işlənmiş qazlarının yaratdığı ekoloji fəlakətlərin qarşısının alınmasının effektiv yolu

siya ilə yanaşı, xarici ölkələrdən - Hindistan, İraq və KXDR-dən gödərilmiş aspirantların yetişdirilməsinə istifadə edildi.

Melum olduğunu kimi, Ümummilli Lider Heydər Əliyev hələ SSRİ vaxtı Azərbaycanda avtomobil sənayesinin yaradılması üçün uzun müddət müraciət aparmış, nəhayət, Sovet İKP MK Siyasi Bürosunun qərarı ilə Gəncə Avtomobil Zavodunun açılmasına nail olmuşdur. 1992-ci ilde fəaliyyətə başlaması planlaşdırılan zavodda istehsal ediləcək avtomobillərde Moskva Mərkəzi Avtomotor Institutunun (NAMI) təkli etdiyi dizel motoru ilə yanaşı, bizim ixtiramız əsasında prototipi QAZ zavodunda hazırlanmış ikimərhələli yanma mexanizmi ilə çalışan benzinli mühərrikin də tətbiqi nəzerde tutulmuşdur. Bu mühərrik SSRİ ETK-nin qərarı ilə AzTU, Kimyəvi-Fizika İnstitutu və QAZ adından ABŞ, Büyük Britaniya, Almaniya, İtalya və Yaponiyada patentləndirilmişdir. Patentlər elan olunur olunmaz, bu əql mülkiyyəti satın alımaq üçün ABŞ avtomobil nəhəngi FORD və Avstriyanın AVL şirkətləri, necə deyərlər, qapımıza qədər gəldilər. Melumdur ki, SSRİ-nin süxüt ilə insasi qurtarmaqda olan Gəncə Avtomobil Zavodu fəaliyyətə başlaya bilmədi və ilde 120 min avtomobil istehsalı programı yarı yolda qaldı.

Təxminən olaraq keçən əsrin 80-ci illərində benzinli çalışan avtomobilərin zəherli və ziyanlı işlənmiş qazlarının standartın tələb etdiyi səviyyəyə qədər azaltmaq üçün üçyollu katalitik konvertorlu səsbəticicisinin keşfi və istehsalı başladığdan sonra təkli etdiyimiz yanma mexanizminin tətbiqi yanacaq sisteminde karbüratorun əvəzinə yanacaq birbaşa silindire püskürdək nasos-forsunka sistemi tələb olunduğu üçün sənayeçilərin marağının azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbəticicini avtomobile bağlamaq çox sadə bir iş olduq və belə səsbəticicilərin geniş miqdarda istehsalını mənimseməsi şirkətlərin yaranması bizim təkli etdiyimiz yanma mexanizmənən azalmasına səbəb oldu. Cənubi bu sistemin tətbiqi üçün heç də az olmayan yatırıım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbə